

Samirə Musəvi
Azərbaycan Dillər Universiteti

DİLÇİLİKDƏ FON BİLİYİ ANLAYIŞI VƏ ONUN SİYASİ DISKURSDA METAFORA VASİTƏSİLƏ VERBALLAŞMASINA DAİR BƏZİ QEYDLƏR

Açar sözlər: *fon biliyi, siyasi diskurs, mətn permutasiyası, metafora, dəmir pərdə*

Key words: *background knowledge, political discourse, text permutation, metaphor, iron curtain*

Ключевые слова: *фоновое знание, политический дискурс, пермутация текста, метафора, железный занавес*

Giriş. Məqalədə fon bilikləri ilə əlaqəli maraqlı bir fenomen araşdırılır. Belə ki, müəllif (intertekstuallıq nəzəriyyəsi çərçivəsində təsbit edilmiş mətn permutasiyası fonunda) yeni kontekstual mənanın ilkin fon bilikləri ilə mənimsənilmə fenomenini nəzərdən keçirir. Məlum olduğuna görə, intertekstuallıq nəzəriyyənin aşkar etdiyi dil reallığına əsasən, mətn permutasiyası mətnlərarası “səslaşmənin”, yəni intertekstuallığın həyata keçirilməsi mexanizmləri arasında xüsusi yer tutur. Məhz bu cəhət həm də fon bilikləri hadisələrinin mətnlərarası fenomeni ilə qarşılıqlı asılılıq dərəcəsini açıq şəkildə nümayiş etdirir. Məqalə çərçivəsində *iron curtain* “dəmir pərdə” kimi terminoloji inventar statusuna malik metafora vahidlərindən bilavasita mətn dəyişməsinə məruz qalmış, lakin fon bilgisi statusunda mövcudluğunu davam etdirən məcəz vahidlərini təhlil edilir.

Məlumdur ki, ənənəvi olaraq, linqvistik semantika, linqvistik praqmatika və diskurs tədqiqatlarında dildənkənar əldə edilən məlumat, yəni ekstralinqvistik mahiyyətli informasiya fərqli terminlərlə təqdim olunurdu. Bu sıradə Y.V.Loginovanın da qeyd etdiyi kimi, assosiativ xüsusiyyətlər (assosiativ əlamət və ya göstəricilər), potensial semalar (semantik paradiqmalar aspektində – S.M.), konnotasiyalar, və eləcə də fon bilikləri terminləri altında təqdim olunan anlayışlar nəzərdən keçirildi. [5, s.159]. Bizim bu kontekstdə marağımızı cəlb edən məqam həmin fərqli terminoloji definisiyada təqdim olunan dil faktlarının ortaqlıq olan, daha dəqiq desək, kəsişən mahiyyət özəllikləri ilə bağlı olub, fon biliklərinin assosiasiyalara söykənən əlamətinə səciyyələndirməklə toplumun semantik paradiqmalar məxəzindəki potensial konnotasiya və ya yeni anlam törədicilik xüsusiyyətini müəyyənləşdirilməsinə kökləmişdir. Başqa sözə desək, bu məqalə çərçivəsində biz, fon biliklərinin (müəyyən assosiasiyalara əsaslanmaqla) hər hansı bir dil daşıyıcıları qrupu üçün ortaqlıq olan mental paradiqmala xitab edə biləcək yeni anamları törədə biləməsi potensialını dəyərləndirməyə çalışacaqıq. Belə ki, məlum olduğuna görə, törəmə nominasiya prosesində aktuallaşan, hətta yenilənə bilən assosiativ əlamət və xüsusiyyətlər özlüyündə tamamilə və ya qismən yeni olan anmanın ortaya çıxmamasında həllədici rol oynaya bilər. Yəni, V.N.Teliyanın da bildirdiyi kimi,

bu zaman yenidən “düşünülmüş”, təkrarən anlamdırılmış mənənin tərkib hissələri, komponentləri orataya çıxır. Hansılar ki, distinkтив göstəricilərə daxil olmasalar belə, mövcud reallıq haqqında dil daşıyıcılarının fon bilikləri ilə korrelyasiya, əlaqələndirmə təşkil edirlər, həmin fon biliyi anلامı ilə səsləşirlər. Yəni, dil daşıyıcılarının bu reallıq haqqındaki əsas bilikləri ilə əlaqələndirilə bilən, səsləşən semantik xüsusiyyətlərə malik ola bilirlər [8, s.337].

Bu proses müəyyən mənada metanarrativdəki mövcud anlayış, simvol, metafora və s. işarələrin universal vəhdətindən ayrı-ayrı milli dil işarələr sisteminde həll tapan fərqliliklərin ifadəsi ilə bənzərliyə malik olsa da, onları eyniləşdirmək doğru olmazdı. Belə ki, onların hər ikisi (həm metanarrativdən törəmə hadisəsi, həm də mətn permutasiya əsasında yeni anlam törəməsi) fenomenologiyanın deyil, məhz, poststrukturalizm falsifiki düşüncə tərzinin ərsəyə götirdiyi anlayışlar olsa da, onlar yetərinə fərqli mahiyyət kəsb edən semantik modifikasiya proseslərini təcəssüm etdirir. Yəni, ortaq olan cəhət ümumi məzəzdən faydalanaqla fərqli anlam interpretasiyaları əldə edilməsi məqamı sayyla bilsə də, fərq ondadır ki, mətn permutasiyası sayasında əldə edilən yeni anlamda hər iki anlamin qabarıq şəkildə birləşməcəvadluğunu və birincinin ikincini törətməsi faktı yer alır. Yəni, hər hansı bir mövcud olan metafora yeni kontekstdə daha öncəki kontekst əsnasında daşıyıcılığı olduğu fon biliklərini mühafizə etməklə yeni kontekstual anlam, assosiativ əlamət və ya konnotasiya əldə etmiş olur. Birinci halda biz, hiperonim-hiponim mahiyyəti iyerarxik strukturlaşmaya şahid olduğumuz halda, mətn permutasiyası əsasında yenilənən fon bilikləri hadisəsində artıq rizomatik mahiyyətli semantik generasiya ilə karşılaşırıq.

Xatırladaq ki, məlum olduğu kimi, fon bilikləri özlüyündə paradoxal bir dil-təfəkkür simbiozunu təcəssüm etdirir: belə ki, bir tərəfdən fon bilikləri hər hansı bir toplumun mental, kulturoloji dayaqlarını eks etdirən konstantalar kimi çıxış etdiyi halda, digər tərəfdən də öz dinamikliyi, müxtəlif semantik modifikasiyalara açıq olması ilə, məlum anlayışların “təkrar oxunuşu”, yeni anlam qazandırılması ilə seçilir. Yəni, biz, burada statikliklə dinamikliyin uyumlu əlaqəsindən doğan və bununla da həm postulativ mahiyyət kəsb edən və eyni zamanda mütəhərrik olan, mənə keçidlərini mümkün edən semantik paradiqmalarla karşılaşırıq. Bu zaman fərqli kontekstlərin, fərqli konsituyasiyaların (kontekstual situasiyaların) eyni ortamda, yeni mətn çörçivəsində təkrarən “anlamdırılması” baş verir ki, bu da əslində, poststrukturalizmin mətn interpretasiyاسındaki təməl anlayışlarından biri, yəni intertekstuallıq haqqında, daha dəqiq desək, fon biliklərinin permutasiyasında adı çəkilən faktorunun rolundan bəhs etmək imkanı qazandırır. Xatırladaq ki, B.D.Nuriyevin də qeyd etdiyi kimi, poststrukturalistlər özlərinin mətnin linqvistik interperasiyasına dair yanaşmalarında onun (mətnin) üç əsas xüsusiyyətini ayırdırlar: intertekstuallıq, hipertekstuallıq və narrativlik. Bu kontekstdə intertekstuallıq mətni informasiyanın ötürülməsi üsulu kimi nəzərdən keçirməklə, onu xərici amillərdən və hər şəydən əvvəl onun “ön tarixindən”, fon hekayəsində (yəni, əslində oxu: fon biliklərindən – S.M.) asılılığına istinad edir. Başqa sözə desək, poststrukturalistlərin yanaşmasına görə, mətn, əslində heç də müstəqil linqvofəlsəfi kateqoriya olmayıb [7], digər mətnlərlə əlaqədən, fon biliklərindən, konsituyasiyadan ciddi şəkildə asılılıq nümayiş etdirir. Bu zaman bir “fon hekayəsinin” digər kontekst çörçivəsində yeni anlamla şaxələnməsi və ya həttتا, ümumiyyətlə, yeni

anlam tərəfindən “sixışdırılıb çıxarılması” isə özlüyündə mətn permutasiyasını təcəssüm etdirir.

İntertekstüallıq nəzəriyyəsinin banisi Y.Kristevanın da qeyd etdiyi kimi, istənilən hər hansı bir mətn digər mətnlərin permutasiyanı təcəssüm etdirir, özü ilə intertekstüallığı təzahür etdirir, yəni, bu və ya digər mətnin məkanında, semantik sferasında digər mətnlərdən əzx olunmuş bir neçə ifadə kəsişir və hətta bir-birini neytrallaşdırır bilir [4, s.77]. Bu kontekstdə mətn permutasiyasına məruz qalmaqla yeni anlam və ya mənə konnotasiyası qazanmış metafora kimi məcaz dili elementlərinə diqqət edək.

Metaforaları tədqiqatımız baxımından əhəmiyyətli edən on əsas cəhət onların müəyyən fon bilikləri daşıyıcısı olmaqla yanaşı, mətn permutasiyası prosesindən sonra (Y.Kristevanın qeydində bildirildiyi kimi) iki fərqli konsituativ anlamın kontominasiyasını tacəssüm etdirməsi və ya bir anlamın digərini neytrallaşdırmaqla yeni mənə yükü və ya çalarının ortaya çıxməsi ilə səciyyələnən fon biliklərinə istinad etməsi ilə bağlıdır. Məsələn, “Iron Curtain” (“dəmir pərdə”) geosiyasi anamlı söz birləşməsi metafora əsasında meydana gəlmişdir və öz ilkin fon bilikləri zəminində müasir politoloji anlamından tamamilə kənar olan mənə yüküna malik olmuşdur. Lakin zamanla fon biliklərinin “yenilənməsi” baş verir və da-ha onca Y.V.Loginovun iqtibasında qeyd edildiyi kimi, assosiativ xüsusiyyətlər (assosiativ əlamət və ya göstəricilər) əsasında yeni mənə törədiciyi mümkün olmuşdur. Hal-hazırda bu ifadə əksər hallarda Böyük Britaniyanın 2-ci Dünya Müharibəsi dövründə Baş Naziri olmuş məşhur Uinston Çörçilla əlaqələndirilsə də, burada ilkin fon biliyindəki semantik nüvənin assosisiyalar əsasında fərqli anlam generasiyası ilə qarşılaşırıq. Belə ki, meraforalara qarşı çox həssas olan, öz aforizmləri ilə seçilən, hətta öz təkrarsız yazıçı üslubuna görə memuar janrlı əsərlərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş U.Çörçil zərgər dəqiqliyi və seçkinliyi ilə Avropanın geosiyasi paradiqmasında hökm sürən anlayış və metafora arsenalından ustalıq bəhralənməkdən çəkinmirdi.

“Iron Curtain” (“dəmir pərdə”) – metaforu hal-hazırda U.Çörçilin adı ilə bağlansa da, hələ onun 5 mart 1946-ci il məşhur Fulton çıxışından təxminən bir il onça bu metaforanın yeni anlamda baş faşist ideoloqu Yozef Gebbelsin III Reyxin qəçinlməz möğlubiyyətinin etirafı fonunda Avropanın daha fərqli “zülmətə” – bolşevik Rusiyasının işğalina məruz qalması perspektivi haqqındaki geosiyasi ön-cəgərmələrində də öz əksini tapmışdır. Y.Bramstedte və həmkarlarının da qeyd etdikləri kimi, Yalta Müqaviləsinin nəticələrinin həqiqətən də həyata keçirəlacəyi təqdirdə, mühərribənin yekunlarının təkcə Almaniya üçün deyil, ümumilikdə Avropan üçün ağır fəsadlarını öncədən proqnozlaşdırıldığı 23 fevral 1945-ci il tarixli məqaləsində III Reyxin (Faşist Almaniyasının) baş ideoloqu Yozef Gebbels xəbərdarlıq edirdi ki, Sovetlər bütün Şərqi və Cənubi Avropanı, III Reyxin böyük hissəsini işğal edəcəklər. Faşist ideoloqu yazırıdı: “*Bu nəhəng ərazilərin qarşısında (bura Sovet İttifaqını da əlavə etsək) dəmir pərdə endiriləcək, bunun arxasında (dəmir pərdənin arxasında – S.M.) kütləvi qırğınlar başlayacaq*” [2].

Bu metaforik ifadənin uğradığı mətn permutasiyalarının, işləndiyi fərqli kontekstlərin qarşılaşdırılmalarına Oksford Universitetinin nəşriyyatında çap olunmuş monoqrafiq tədqiqat həsr etmiş P.Rayt isə qeyd edir ki, bu ifadə ilkin olaraq, məlum anlamda, yəni Qərb (ABŞ və Qərbi Avropa) və Şərqi (Rusiya və yaxud So-

vet İttifaqı və bəzi Mərkəzi və Şərqi Avropa ölkələri) arasında ideoloji sədd, qarşıdurma "xətti" kimi deyil, alimlə ətraf aləm arasındaki səthədd, sədd, hüdudlaşdırılma zolağı kimi meydana çıxmış və bu mənə yükünü ingilis yazıçısı Herbert Uellsin "The Food of the Gods" ("Tanrıların qidası", 1904) əsərindəki konstituasiyadan mənimmsömişdir [1]. Göründüyü kimi, mənən permutasiyasına uğramadan öncə ifadə ekzistensial mahiyyətli psixososial, fəlsəfi anlam kəsb etmişdir. Bu metafora yalnız on beş il sonra siyasi anlam kəsb edərək, bolşevik çevrilisindən sonra Rusyanın özünütəcrid yolu tutmaqla tərəqqipərvər Avropa ilə onun sərhədləri arasında "dəmir pərdə" endirməsi anlamında istifadə edilməyə başlamışdır [1]. Yalnız Fulton çıxışı zamanı bu metaforanın müasir semantik sahəsi öz birmənalı təsbitini tapmışdır. Yəni, biz, H.Uellsin təklif etdiyi anlamdan törəyən yeni geosiyasi mənə yükünü tam mənən permutasiyası əsaslı semantik generasiya kimi səciyyələndirə bildiyimiz halda, digər kontekstlərdə isə konnotativ səciyyəli semantik modifikasiya, yəni assosiasiyalara istinad edən mənən permutasiyasını izləyirik. Hər iki halda biz, fon biliyinin semantik konstata səciyyəsi daşımaqla ifadənin ümumi və ortaq olan semantik nüvəsini formalasdırığını görə bilərik. Konstanta səciyyəsi daşıyan həmin fon biliyi isə xristian Avropası üçün semantik frekventallıq mahiyyəti kəsb edən "İncil" allyuziyasına istinad edir. Belə ki, yəhudilərin dini kitabı Talmudda [12], habelə, "Talmud" şərhlərində [3] təsadüf olunan və Bibliyanın köhnə kitabında ("Əhd-i-Ətiq") mətnlərində yəhudilərin yaşayış tərzinin səciyyələndirilməsi üçün istifadə olunan [6] həmin metafora Avropa semantik padiqmasında mövcud semantik klişə kimi öz funksionallığını sürdüürdü. Və zamanla bu klişə mənən permutasiyasına maruz qalmaqla yeni anlam kəsb etmiş və bununla da fon biliyinin semantik potensialını yeni məcrada reallaşdırılmışdır.

Nəticə. Məqalə çərçivəsində aparılan təhlillərdən məlum olduğu kimi, fon biliyinin reallaşma "vahidləri" sırasında intertekstemlər xüsusi yer tutur. İntertekstemlərin özlərinin təkcə sitat, kvazisitat, allyuziya, remininsensiya fərqləndirməsindən başqa, həm də mənən permutasiyası sayasında reallaşması faktı da bu ifadə aresenalının zənginliyini, hətta tərədiciliyini (yəni, bir mətndən digər mənən əlaqələndirilməsinə keçid əsasında fon biliyinin formalşamasını) tömən edir.

Ədəbiyyat:

1. Who brought down the iron curtain? // The Guardian, 6 March 2006 <https://www.theguardian.com/news/2006/mar/06/mainsection.guardianletters>
2. Брамштедте Е., Френкель Г., Манвелл Р. Геббелль предсказал «железный занавес» и «холодную войну» // Брамштедте Е., Френкель Г., Манвелл Р. Йозеф Геббелль – Мефистофель усмехается из прошлого — Ростов на Дону: Феникс, 2000. – 448 с. http://rulibs.com/ru_zar/science/frenkel/I/j106.html
3. Взгляд на проблему Шулхан Арух: «Ложь и правда Еврейские новости», №5, февраль 2005 <https://scilla.ru/works/raznoe/enov.html>
4. Кристева Ю.К. Избранные труды: Разрушение поэтики / Пер. с франц. – М.: «Российская политическая энциклопедия» (РОССПЭН), 2004. – 656 с.
5. Логинова, Е.В. К вопросу о разграничении типов семантической информации // Сибирский филологический журнал – Новосибирск: Институт филологии СО РАН, 2012. – № 3. – с. 159-166.
6. Молчание Иисуса (Мк 15:1-5) <https://bible.by/barclay/41/15/>

- Нуриев Б.Д. Интертекстуальность в постструктурализме и языковая реальность: сравнительный анализ // Социально-гуманистические знания, 2013 <https://cyberleninka.ru/article/n/intertekstualnost-v-poststrukturalizme-i-yazykovaya-realnost-sravnitelnyy-analiz>
- Теляя В.Н. Большой энциклопедический словарь. Языкоznание. Гл. ред. Ярцева В.Н. М.: Большая Российская энциклопедия, 1998.– 685 с.
- Щедровицкий Д. Введение в Ветхий Завет. Пятикнижие Моисеева, Москва: Теревинф, 2014. – 1088 с. https://www.gumer.info/bogoslov_Buks/bibliologija/schedr/intro.php

Summary

SOME NOTES ON THE CONCEPT OF BACKGROUND KNOWLEDGE IN LINGUISTICS AND ITS VERBALIZATION THROUGH METAPHOR WITHIN THE FRAMEWORK OF POLITICAL DISCOURSE

The article discusses an interesting phenomenon associated with background knowledge. Within the framework of the presented study, the author considers the phenomenon of acquisition (against the background of text permutation, revealed by the theory of intertextuality) by primary background knowledge of a new contextual meaning. It turns out that at one time even the founder of the theory of intertextuality, Y. Kristeva, repeatedly emphasized that text permutation occupies a special place among the mechanisms for implementing intertextuality. It is also known that background knowledge, that is, the prehistory of this or that information, plays a very important role in intertextuality. It is this aspect that also clearly demonstrates the degree of interdependence of the phenomena of background knowledge with the phenomenon of intertextuality. Within the framework of the article, the author mentions such units of metaphors that have the status of a terminological inventory, such as the "iron curtain", which were directly subjected to text permutation, but continued to exist in the status of background knowledge.

Резюме

НЕКОТОРЫЕ ЗАМЕТКИ О ПОНЯТИИ ФОНОВОГО ЗНАНИЯ В ЯЗЫКОЗНАНИИ И О ЕГО ВЕРБАЛИЗАЦИИ ЧЕРЕЗ МЕТАФОРУ В РАМКАХ ПОЛИТИЧЕСКОГО ДИСКУРСА

В статье рассматривается интересный феномен, связанный с фоновыми знаниями. В рамках представленного исследования, автор рассматривает феномен приобретения (на фоне пермутации текста, выявленной теорией интертекстуальности) первичными фоновыми знаниями нового контекстуального значения. Оказывается, в свое время даже сама основоположница теории интертекстуальности Ю. Кристева не раз подчеркивала то, что пермутация текста занимает особое место среди механизмов реализации интертекстуальности. Также известно, что в интертекстуальности очень важную роль играет фоновые знания, то есть предыстория той или иной информации. Именно этот аспект также наглядно демонстрирует степень взаимообусловленности явлений фоновых знаний с феноменом интертекстуальности. В рамках статьи автор упоминает такие единицы метафор, имеющих статус терминологического инвентаря, как «железный занавес», которые были непосредственно подвергнуты пермутации текста, но продолжившие свое существование в статусе фоновых знаний.

Rayçı: prof. A.Y.Məmmədov